

Əsir və itkin düşmüş azərbaycanlılar haqqında Los Ancelesdə film hazırlanıb


Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu əsir və itkin düşmüş, girov götürülmüş azərbaycanlılara dair ingilis dilində qısa film hazırlayıb.

Baş konsulluqdan verilən məlumatda bildirilir ki, filmdə 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi, 800 min azərbaycanlıyı öz doğma yurdlarından didərgin saldığı qeyd olunur. İşğal və etnik təmizləmə zamanı Ermənistan qoşunlarının Azərbaycan kəndlərini tez-tez mühasirəyə aldığı, çoxlu sayda mülki azərbaycanlıyı qətlə yetirdiyi və qalanlarını da girov götürdüyü vurğulanır. Filmə 1993-cü ilin aprel ayında Kəlbəcərin işğalı zamanı Kaliforniyadan olan erməni terrorçusu Monte Melkonyanın başçılıq etdiyi dəstənin kəndlərimizdən birini mühasirəyə almasını əks etdirən video-kadrlar nümayiş etdirilir.

Əsir və girov götürülən azərbaycanlıların dəhşətli işgəncələrə məruz qaldıqları bildirilən kadrlarda, işğal dövründə bir çox azərbaycanlıların saxlanıldığı Şuşa həbsxanasının tükürpədicə şəkilləri göstərilir. Həmin dövrdə 4 minə yaxın azərbaycanlının itkin düşdüyü, onların bir qisminin yaşlılar, qadınlar, uşaqlar və mülki şəxslər olduğu diqqətə çatdırılır. İndiyədək həmin şəxslərin taleyi haqqında heç bir məlumat yoxdur.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndləri tərəfindən 1993-cü ildə Xankəndidə çəkilmiş, azərbaycanlı uşaq, qadın və yaşlı girovların nadir şəkillərinin nümayiş etdirilməsi filmin təsir gücünü daha da artırır.

Azərbaycanın 2020-ci ildə öz torpaqlarını Ermənistanın 30 illik işğalından azad etməsindən sonra Kəlbəcərdə 1993-cü ildə ermənilər tərəfindən qətlə yetirilmiş mülki azərbaycanlıların kütləvi məzarlığının aşkar



edilməsinə diqqət çəkilərək, öldürülənlərin, əsir və girovların qalıqlarının axtarışının davam etdirildiyi bildirilir.

Filmə mülki şəxslərin girov götürülməsinin və öldürülməsinin ağır hərbi cinayət olduğu vurğulanaraq, itkin düşmüş 4 minə yaxın mülki vətəndaşımızın və hərbcimizin taleyi haqqında Ermənistanın hər hansı məlumat verməkdən imtina etməsi diqqətə çatdırılır.

Ərəb, çin, fransız, ispan və rus dillərinə tərcümə olunan film 30 avqust - Beynəlxalq İtkin Düşmüşlər Günü çərçivəsində sosial şəbəkələrdə geniş yayılıb.

Qısa filmi burada izləmək mümkündür: <https://youtu.be/QFTifFysMbQ>

Qeyd edək ki, sosial şəbəkələrin inkişafı nəzərə alınaraq effektiv təbliğat işində son illərdə qısa filmlərin önəmi olduqca artıb. Bunu nəzərə alaraq, 2019-cu ildən başlayaraq, Los Ancelesdəki Baş Konsulluğumuz Azərbaycana dair müxtəlif mövzularda 26 film hazırlayaraq geniş şəkildə yayıb. Filmlərin bir çoxu müxtəlif xarici dillərə tərcümə olunub.

"Xalq qəzeti"

Xalq q zeti.-2021.- 31 avqust.- S.9.